

## MÜASİR DÖVRDƏ İNNOVATİV TEKNOLOGİYALARIN TƏTBİQİNİN BƏZİ SOSİAL-FƏLSƏFİ ASPEKLƏRİ

*Eldar Şahgəldiyev,*

*Xəzər Universitetinin Magistratura,  
doktorantura və elmi işlər bölməsinin müdürü,  
prorektor müavini, fəlsəfə doktoru*



"Innovasiyalar" - yeni bir sahə kimi sosial fəlsəfə, elm və texnologiyanın fəlsəfəsinə şamil edilir; daha doğrusu, bu elm sahəsi praksiologiyaya daxil olmaqla müasir fəlsəfi fikrin və düşüncənin bir hissəsidir. Hazırda innovasiyaların genezisi, strukturu və tarixi özünəməxsusluğunu barədə çoxlu tədqiqat əsərləri mövcuddur. Innovasiyaların müxtəlif aspektləri Platon, Aristotel, daha sonralar Bekon və Qaliley, Con Stüart Mill, Ernest Maç, Karl Marks, Martin Haydegger, Yurgen Habermas, Herbert Markuze, Tomas Kuhn, Vilard van Orman Quin və bir çox başqa filosoflar tərəfindən tədqiq edilmişdir.

Müasir dövrdə problemin tədqiqi davam etdirilmişdir. Jak Ellulun (Fransa) innovasiyaların genezisi, strukturu, fəsadları, dini əsasları, Erik von Hippel'in (ABŞ) innovasiyaların demokratikləşdirilməsi, Robert Mertonun (ABŞ) innovasiyaların sosial strukturlaşması, mənəvi nizamlayıcı normativləri, Mario Avqusto Bungenin (Argentina-Kanada) texnologiyanın fəlsəfi-epistemoloji məsələləri, Hans Raderin (Niderland) elm-in və texnologiyanın ümumi fəlsəfəsi, etikası, məntiqi və patentləşdirmənin fəlsəfəsi, Vladimir Vernadskinin (Rusiya) konkret elm sahələrinin fəlsəfəsi, Vyaçeslav Stepinin, Vitaliy Qoroxovun və Mixail Rozovun (Rusiya) inova siyaların sosial-mədəni fenomenologiyası, Halil İbrahim Ülkerin (Türkiyə) innovasiyaların tarixi, Zümrud Ecevit Sati və Özlem İşikin (Türkiyə) innovasiya strateji idarəetmə məsələləri və Zülfüqar İbrahimlinin (Azərbaycan) intellektual resursların idarə olunmasının nəzəri

əsasları mövzularında tədqiqatlarını və çoxlu sayıda digər elmi əsərləri misal göstərmək olar. Bununla belə, problemin şərhi ilə bağlı artmaqdə olan elmi və texniki araşdırılarda, təəssüflər olsun ki, innovasiyaların cəmiyyətdəki rolü və inkişafının təsbit olunmuş fəlsəfi kateqorial metodologiyası, onun tətbiqinin sosial-fəlsəfi məsələləri hələ də kifayət qədər işıqlandırılmışdır.

Məsələn, Klarka görə təfəkkür alətləri və insan beyni bir-birini tamamlayır. İnsan beyni uzun uzadı, ixtiyari informasiyadan ibarət siyahını yadda saxlamaqda və onun üzərində əməliyyatlar icra etməkdə acizdir. Digər tərəfdən, insan beyni modellərin uzlaşdırılması və təbiətdə olan sadə assosiasiyaların emal edilməsində təfəkkür daha aktivdir. Bundan əlavə, insan təfəkkürü hər hansı bütöv bir əşyanın detallı təsəvvür edilməsinin mümkünüyü baxımından məhduddur. Koqnitiv vasitələr bizə xüsusi üsullarla öz baxışlarımızı formalasdırmağa imkan verir. Bu xüsusi ilmələr vasitəsilə koqnitiv alətlərin beynin üzərində təsiri təmin olunur ki, bu da bizim yeni simvollarla tanış olmağımıza səbəb olur və beynimizdəki fəaliyyət bir növ "yönləmiş", idrak alətləri ilə qarşılıqlı əlaqəyə köklənmiş olur.

Innovasiyalara toplanmış elmi təcrübənin, predmetləşmiş fəaliyyətin nəticəsi kimi yanaşarkən, elmi təfəkkürün inkişafının səviyyəsini, konkret tarixi şəraiti və digər amilləri nəzərə almaq lazım gəlir. Çünkü zaman keçdikcə bu gün innovativ olanlar köhnəlir və yerini daha aktual yenilikçilik ideyalarına verir.

Innovativ texnologiyaların faydalılığı baxımından aşağıdakı iqtibaslar daha inandırıcı görünür. Belə ki, innovasiyalar bizi beynin imkanları xaricində olan, lakin qarvanılması mümkün olan vasitələrlə təmin edir və kompleks problemləri komponentlərə ayıraq beynimizə "problemi maksimum həll etmə gücü" imkanı verir. Yuxarıda göstərildiyi kimi, innovativ texnologiya və insanın emal imkanları arasında əlaqələr texnologiyanın mürəkkəbliyindən asılı olmayaraq mövcuddur. Məsələn, qələm və kağız keçmişdə çox faydalı alətlər olmuşdur və bu günümüzdə də faydalı alətlər olmaqdə davam edir. Onlar bizə mövcud əqli vasitələrdən istifadə etmə imkanı verir. Misal üçün, bizim qısamüddətli yaddaşımız adı bir riyaziyyat məsələsini həll edərkən, məlumatın manipulyasiyası üçün lazım olan bütün informasiyani yadda saxlamaq imkanına malik deyil. Lakin bu alətlər vasitəsilə insanlar problemi yazar, hər bir əməliyyat ilə iş aparır və nəticədə məsələni uğurla həll edə bilirlər. Bu mənada

qələm və kağız bizim mövcud, lakin məhdud idraki ehtiyatlarını işə salır.

Robert Heilbroner (ABŞ) "Maşınlar tarix yazırlar mı?" adlı esesində texnologianın cəmiyyətə məhdud təsir üsullarını təsvir etmişdir. O iddia edir ki, əslində hər hansı bir cəmiyyətin öz şəxsi münasibəti və xüsusiyyətləri texnologianın təsirlərini təyin edir. O müəyyənləşdirmişdir ki, ideoloziya texnologiya ilə onların cəmiyyətə birləşdirəcək təsiri arasında duran başlıca təsir qüvvəsidir. Beləliklə, belə bir nəticəyə gəlinmişdir ki, ideoloziya cəmiyyətin texnoloji resurslarının artması ilə innovasiyaların əhəmiyyəti daha da dərinləşən təsir qüvvəsi olaraq qalır. Digər bir tərəfdən, Heilbroner iddia edir ki, ictimai siyaset texnologianın qəbul olunan tərəfini mənimsəməyi diktə edir. Dövlət dəstəyi formasında sosial təsirlər müəyyən vasitələrin istehsalını İngiltərə və Fransada sıxışdırılmış, Amerikada isə bu, uğurla həyata keçirilmişdir. Dövlət dəstəyi Amerikada texnologianın inkişafına təkan vermişdir. Internetlə bağlı məsələləri araşdırarkən belə bir nəticə hasıl olmuşdur ki, internetin inkişafı təkcə sosial-iqtisadi status və vaciblikdən yox, həm də müntəzəm siyasi və sosioloji təsirlərdən baş verir. Ən nəhayət, Heilbroner iddia edir ki, texnoloji inkişaf cari sosial şəraitə uyğunluqdan asılıdır. İşçi qüvvəsinə ehtiyacı azaldan texnoloji vasitələr ucuz işçi qüvvəsinin çox olduğu cəmiyyətdə asanlıqla qəbul oluna bilməz və kütləvi bazara ehtiyac olan bir cəmiyyətdə isə kütləvi istehsal texnologiyası daha faydalı ola bilər.

Texnologianın təsirlərini məhdudlaşdırıran yuxarıdakı fikirlərlə yanaşı, belə bir deym var: "ehtiyac kəşflərin anasıdır". Özünün "Silahlar, mikro-organizmlər və polad" (1997) adlı kitabında Jared Diamond (ABŞ) cəmiyyətin yalnız ona ehtiyacı olduğu və özünün dəyərləri ilə üst-üstə düşdüyü halda yeni texnologianı qəbul edə biləcəyinə dair misallar göstərir. ABŞ-la bağlı bir sıra misallara digər millətləri məğlub etmək üçün atom bombasının yaradılması, pambığın əllə təmizlənməsini əvəz edən pambıqçayıran maşının keşfi, suyun nasosla vurulması problemini aradan qaldırmağa yönəldilmiş buxar mühərrikinin ixtirası kimi misallar daxildir. O qeyd edir ki, bəzi hallarda "ehtiyac kəşflərin anasıdır" deyimi, əslində, "kəşflər ehtiyacın anasıdır" formasında olmalıdır, çünki bir çox şəyər kəşf olunandan sonra ixtiraçı tərəfindən yeni texnologiyadan istifadə kəşf olunur. Cəmiyyətin yeni texnologianı qəbul etməsindən əvvəl istehlakçının bu yeni texnologiyaya ehtiyac hiss etməsi məsələsi sərbəstdir. Buna misal olaraq Thomas Edisonun (ABŞ) fonoqrafini, motor mühərrikini göstərə bilərik. Bu məhsulların cəmiyyətə təsir gücü və cəmiyyət tərəfindən qəbul edilməsi illər sonra baş verdi. Bütövlükdə köhnə texnologiya ilə müqayisədə yeni texnologianın nisbi iqtisadi üstünlüyü, ictimai dəyər və nüfuz, maraqların üst üstə düşməsi kimi səbəblər yeni texnologianın dövlət tərəfindən dəstəyinə və cəmiyyət tərəfindən qəbul edilməsinə təsir edir.

Müasir dövrə xas olan bu tipli problemlərə dair daha dərindən analitik və sosial fəlsəfi təhlillərin aparılması bize məhz gələcək tədqiqat işinin mövzusunu müəyyənləşdirməkdə kömək etmişdir.

Bizim fikrimizcə, bu problemin şəhhi: a) fəlsəfi təhlillərin predmeti olmaqla; b) fəaliyyətin ümumişəri sosial-mədəni dəyərlər kompleksinə söykənməsilə; c) praksioloji istiqamətdə və d) fenomenal kontekstdə öyrənilməlidir. Bu baxımdan, anlayış aparatının müəyyən edilməsi üçün *coxşayı terminoloji analogların təhlili*, *obyekt-subyekt əlaqələrinin tarixi*, *qnozeoloji, metodoloji əsasların müəyyən edilməsi və elmi innovasiyaların yenilikçilik ehtiyatlarının, kommersiyalaşdırılması modellərinin və standartlarının tədqiqi* və *innovasiya risklərinin sosial səmərəliliyinin ölçüləməsi üçün zəruri və optimal sosial şəraitin müəyyənləşdirilməsinə* ehtiyac vardır.

Bu kimi məsələlərin daha dərindən tədqiq edilməsi, müasir qloballaşan dünyada milli səviyyədə innovasiya siyasətinin tənzimlənməsinə yardımçı olmaqla "Azərbaycan 2020: gələcəyə doğru" konsepsiyanının ruhuna da uyğundur. Bu yeniliklərin öyrənilməsi qabarık və birbaşa təqdim edilən şəhərlərin tədqiqini, eləcə də, müxtəlif maraqlı və faktiki materiallara əsaslanan müəllif təkliflərinə ehtiva edir.

Qərb qaynaqlarında innovasiyaların tətbiqi məsələlərinin imkanı əsasən daha çox ideoloji, xüsusi iqtisadi və fəlsəfi vasitələrə xidmət etmir. Rusiya innovasiya təcrübəsinə gəldikdə isə, innovasiya orada daha çox ölkənin Ümumi Daxili Məhsul payını təmin edən dövlət prioritətinin elmi kimi, elmi-texniki potensialın inkişafına xidmət edən universal qanunlar kimi təqdim edilir. Digər Qərb mənbələri isə innovativ texnologiaları "fəlakətin miqyası," idarəetmənin mümkünsüzlüyü, çatışmazlığı və dağınlığını, cəmiyyətin psixoloji məyusluğu kimi ekstra-iqtisadi reallıqlar kimi qiymətləndirir. Belə bir yanaşma innovasiyalara xaotik və deviant elm səciyyəsi etiketləri qoşmaqla diqqəti daha çox cəlb edir.

Bu tezis düzgün daxili təhsilin, elmi mədəniyyətin və təfəkkürün təşəkkülünün müsbət amillərini yalnız kvazi və iqtisadi stimullarla eyniləşdirir. Məlumdur ki, belə hallarda, intellektual potensialdan istifadə çətinləşir, biliklərə əsaslanan iqtisadiyyatın yaradılmasına kölgə salır.

Qeyd etmək lazımdır ki, bələğətli səslənsə belə, zənimizcə, insan təbiəti çoxöülü olduğundan, onun innovativ ideyalarının tətbiqinin "əhatə dairəsi və ya örtük gücü" elə onun "kosmik kostyumuna" çevriləcəkdir.

Nəhayət, innovasiyaların məntiqi-empirik, sayentometrik, neopozitivist, postpositivist, fenomenoloji, ehtimallıq, sahələrarası, tarixi və aksioloji, praksioloji, rekonstruktivist, prosoqrafik, epistemoloji, dekonstruktiv və digər aspektlərdən tədqiqi, onun tətbiqi məsələlərinə yanaşmada vahid sosial-fəlsəfi konsepsiyanın işlənməsi və sistemli həlli imperativ metodologianın hazırlanmasını zəruri edir.